

# Bir şeirin və Azaflı Mikayılın taleyi

Hörmətli Nəsiman müəllim, "Ədəbiyyat qəzeti"nin 20 yanvar tarixli sayında "Azerbaycan mətbuatı: gizli nəşrlər, "samizdatlar" adlı 2-ci məqalənizi oxudum. Yazı həddən artıq xoşuma gəldi. Bəzi insanların "cəhalət yuxusu"ndan ayılması yolunda qeyri-adı güce malik yazıdır. Nə gizlədim, bizdə unutqanlıq baş alıb gedir. Siz boz küləni, hətta bəzi manqurlaşmış ziyanları yadداşa qaytarmaqdə əvezsiz işlər görürsünüz.

Mən sizi cəsərli, son dərəcə zəhmətkeş alım kimi tanıyıram.

Sizi tənyandan bəri gözlerinizdən qəm-qüssə, kədərin əskik olduğunu görməmişəm. Sovet quruluşunda yera-göyə siğmayan haqqınlardır, sonra isə didərginlik höyəti, doğma yerlərin hörsəti öz işini görmüşdür. Şükürlər olsun ki, indi her iki nisgilə son qoyulub.

Qardaşım, sevincinə qoşuluram.

Nəsiman müəllim, məqalənizdə sovet sisteminin riyakarlığını ifşa edən, iç üzünü açıb göstərən "Kommunizmə gedirik biz" adlı şeirin Dəmir Gədəbəyliyə məxsus olduğunu yazırsınız.

İnciməyin, mən başqa fikirdəyəm. Əvvəlcə bu şeirin yaranma səbəbini göstərmek istəyirəm. Sovet mətbuatı gur-gur guruldayırdı ki, kommunizmə yaxınlaşmışdı. Hətta dövlət başçısı Nikita Xruşşov bir dəfə çıxışında lovğa-lovğa dedi ki, sizi bilmirəm, mən kommunizmi görəcəm.

"Kommunizmə gedirik biz", sizin də qeyd etdiyiniz kimi, sovet rejiminə istehza ilə yazılıb.

İndi isə mətləbə keçərək demək istəyirəm ki, keçən əsrin 80-ci illərində radio və televiziyyada Mikayıl Azaflıya həsr etdiyim verilişlərde o vaxtlar xalq arasında geniş yayılan bu şeir haqqında danışanda redaksiya müdürü, böyük ziyanlı və yazıçı Nahid Hacızadə dedi ki, 50-ci illərin 1-ci yarısında Tovuz şəhərində Puşkin adına məktəbdə oxuyarkən həmin şeiri dəfələrlə eşidib. O vaxt Dəmir Gədəbəylinin 15-16 yaşı olardı. Hələ heç rəyin qəzətinə da şeiri çıxmamışdı. Mikayıl Azaflı "Kommunizmə gedirik biz" adlı şeiri oxuyub zindana düşəndə Dəmir ADU-nun tələbəsi idi.

Mən tərtib etdiyim, Mikayıl Azaflıının külliyatını içine alan "Qoca Azafliyam" (Bağı, "Nurlan", 2008, 760 səh.) kitabına "Ön söz"de bu münasibətlə yazmışam: "Azaflı Mikayıl lap cavallıqdan, güman ki, istedadlı, ilahi vergili olduğuna görə ötkəm olub. Qorxu bilməyib. Tovuz rayonunun Qaraxanlı kəndindən olan el şairi Seyid Bəndənin Sovet dönenminde nəinki məclislerde oxunması, hətta dile getirilməsi belə təhlükəli olan

Əlimizdə zorba çomaq,  
Başımızda motal papaq,  
Ağ şalvarda qara yamaq  
Kommunizmə gedirik biz.

- misraları ilə başlayan şeirini hansısa məclisə oxuduğuna görə Dövlət Tehlükəsizlik Komitəsinin qara siyahısına düşmüş, qara buludlar başının üstünü almışdı. Bu, aşığı həbsxanaya getirib çıxarmışdı. "Oğurluqda və evində silah saxlamaqdə təqsirlə bilinib" damgası ilə sənətkar dörd il (1961-1964) azadlıqdan məhrum edilmişdi.

**Hörmətli Nəsiman  
müəllim, şübhəm  
yoxdur ki, galacəkdə  
müxtəlif vaxtlarda  
yazdığınız məqalələ-  
rinizi toplu halda  
çap etdirəcəksiniz.  
Odur ki, mənim  
qeydlərimi nəzərə  
almağınızı təmənna  
edirəm.**

Aşağıın günahsız olduğu, Sovet quruluşunun riyakarlığı hamıya bəlli idi. Aşağıın özü bu barədə yazındı:

*Ədalət, həqiqət carıçı oldum,  
Tökündü üstümə günah, amandı.*

İller sonra da aşağıın günahsız olduğunu, ona şer atıldığı hər məqamda hamı vurğulayırdı. Bu baxımdan kəlbəcerli şair Dastançı Əlinin (Əli Qurbanov) aşığı Kəlbəcərə oğlunun toyuna dəvət etdiyi şeir-məktubu məraq doğurur:

*Ay Azaflı, xeyir olsun həmişə,  
Daha ömrün boyu şərden uzaq ol.  
Zəhməti qəbul et, istəyənilə,  
Oğlumun toyuna buyur, qonaq ol.*

*Dostun zəhmətini çəkmək bir haqqı,  
Bəzən çatışmayırlı insanın vaxtı.  
Əlidən çağırıb yada salmaqdı,  
Gəlməsən də sağ ol, gəlsən də sağ ol.*

Onu da deyək ki, həbsxana həyatı sənət-kara bir universitetdə qazanılaçq qədər təcrübə qazandırmışdı. Onu daha da mətinləşdirmişdi. Onun zindan həyatından bəhs edən "Ağarmayıñ, ay saçları, amandı", "Bülbü'l", "Deyəmmərem", "Sən demə", "Döndü kör-pələrin qana yaşları" kimi onlara gərayılı və qoşmaları aşiq hələ zindandaykən dillər əzbəri olmuşdu...

Nahaqdan zindana atılan aşiq azadlıqçı-xandan sonra da sovet sistemini ifşa etmekdən çəkinmirdi. Tutumu, dərin menası ilə qalaq-qalaq kitablara siğmayan tale yüklü dərdlərimizi, xalqımıza üz vermiş belələri görün Azaflı Mikayıl bircə bəndə nece məhatətlə ifadə etmişdir:

*Qoca Azafliyam, dilim var, lalam,  
Təbrizdə qardaşım, Sibirdə balam.  
Elə dərəd varmı ki, çəkməmiş olam,  
Bax, onlar ağartdı başımı mənim.*

Mətləbədən bir az uzaqlaşdıq.

"Kommunizmə gedirik biz" şeiri ilə bağlı siz yazırsınız ki, o zaman "Azerbaycanda xalq arasında gizli yayılan bir şeir var id: "Kommunizmə gedirik biz". Əslinde, sovet rejimine istehza ruhunda yazılmış bu şeirin müəllifi haqqında müxtəlif fikirlər var. Şair



**Qəzənfər PASAYEV**

Dəmir Gədəbəyli isə bu şeirin ona məxsusluğunu qeyd edirdi.

DTK işçiləri bu şeirin müəllifini tapmağa çalışırlar. D.Gədəbəyəlini həbs edib altı ay DTK-da saxladılar, işgəncə verdilər, durnağıni qopardılar və sonda müstəntiqə etiraf etdi ki, şeirin müəllifi odur. Həmin şeirdən:

*Ar-namusu ata-atə  
Kommunizmə gedirik biz.  
Bir-birimizi sata-sata  
Kommunizmə gedirik biz.*

Hörmətli Nəsiman müəllim, "Kommunizmə gedirik biz" şeirinin Dəmir Gədəbəyliyə məxsus olmamasını sübut edən faktlar vardır.

Əvvəla, onu deyim ki, sizin də bildiyiniz kimi, Dəmir Gədəbəyli ADU-nun filologiya fakültəsinin bitirib. 15 kitabı müəllifidir. Xeyli sayıda şeirinə musiqi bəstələnib. Tənmiş şair iddi. Belə olan halda, adı bir gəraylıda heca pozğunluğuna yol vere bilməzdi. Fikir versəniz, yanzınızda misal götirdiyiniz bəndin "Bir-birimizi sata-sata" misrasında heca artıqlığına təsədűf edilir. Belə nöqsanlara el şairləri yol vere bilər, əsl şairlər yox.

İkinci bir fakt. Məlum məsələdir ki, sovet dönməndə belə bir şeiri yazmaq, sonralar da qəhremanlıq bərabər tutulardı. Şaire başucalığı götərər, tərcüməyi-halı və yaradıcılığını bəzəyərdi. Professor Teymur Əhmədovun 2011-ci ildə çap olunan "Azerbaycan Yazıçıları XX-XXI yüzillikdə Ensiklopedik məlumat kitabı"nda Dəmir Gədəbəylinin həyat və yaradıcılığına həsr olunmuş əsərkədə (səh.173), həqiqət idisə, bu çox mü hüüm fakt öz əksini tapmayıdydi, nə yaziq ki, tapmayıb.

Bu, bir yana. Yazarınız ki, DTK işçiləri bu şeirin müəllifini tapmağa çalışırlar. Dəmir Gədəbəyəlini həbs edib altı ay DTK-da saxladılar, işgəncə verdilər, durnağıni qopardılar və sonda müstəntiqə etiraf etdi ki, şeirin müəllifi odur.

Nəsiman müəllim, Dəmir Gədəbəylinin tərcüməyi-halında bu fakt da öz əksini tapmayıb.

Məsəleyənə bağlı şairin Milli Kitabxana məzdzə yer alan, xüsusiilə, 2010-cu ildən sonra çap olunan "Azerbaycan yaraları", "Muqa Namaz" və "Şöhrətli 100 il" kitablarında gedən şeir və poemaları ilə tanış oldum. Şairin bu əsərlərinə görkəmli şair və alimlərimiz "Ön söz" yazıblar. Nə qədəm sahiblərinin yazarlarında "Kommunizmə gedirik biz" şeirinə işaretəyə, nə de şairin şeirləri arasında ona təsadüf etmədik.

Deyilənlər qəti şəkildə o qənaətə gelməye imkan verir ki, "Kommunizmə gedirik biz" şeiri Dəmir Gədəbəyliyə məxsus deyil.

Hörmətli Nəsiman müəllim, şübhəm yoxdur ki, gələcəkdə müxtəlif vaxtlarda yazdığınız məqalələrinizi toplu halda çap etdirəcəksiniz. Odur ki, mənim qeydlərimi nəzərə almağınızı temənna edirəm.

Səmimiyyətlə...